



Arif Paşayev - 90

Dəyərli alımları, böyük şəxsiyyətləri, yüksək mənəviyyatlı ziyanları ilə tanınmış Azərbaycan elminin keçən əsrin 60-cı illərindən sünə, qərəzli qadağaları qırıb dünya səviyyəsinə yüksəlməsi, beynəlxalq aləmdə hörmət və ehtiramla qarşılanması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi, onun milli kadrlara qayğısı, millətinə son-suz sevgisi ilə bağlı idi.

Ümummilli Liderin "Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrə öyünməyə haqqı var" deyimi tədqiqatçı-alımlorımızın ədəbiyyat və incəsənətin, fəlsəfə və dəqiq elmlərin inkişafında yeniliklər və elmi kəşflər etmələrinə stimul verdi. Onlar daha böyük əminliklə yazış-yaradır, dünya elmini zənginləşdirirdilər. Bu dövrde mötəbər jurnallarda "Yüksək tezlikdə yarımkəçirici müqavimətinin təmassız ölçülümsəsi", "Silişumun xüsusi müqavimətinin təmassız üsulla yüksək tezlikdə ölçülümsəsi", "Yarımkeçiricilərin fiziki xüsusiyyətlərinin ifratı yüksək tezlikli metodlarla tədqiqinə dair" nəzəri və təcrübə əhəmiyyətli məqalələr beynəlxalq aləmdə əks-səda doğardı. Bu elmi yeniliklərin montajı nəticəsi olaraq uğurla müdafiə edilmiş "Yüksək və ifratı yüksək tezliklərdə yarımkəçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" namizədlik dissertasiyasının müəllifi Arif Mir Cəlal oğlu Paşayev elmin səmasında yüksək intellektin və mənəviyyatın vəhdətini özündə birləşdirmiş nur mənbəyi kimi parladı.

Arif Paşayev 1934-cü il fevralın 15-də görkəmli ədəbiyyatşunas və yazıçı, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ailəsində dünyaya gəlmüşdür. Bu unudulmaz ziyanının adı hər bir azərbaycanlı, ədəbiyyatımızın nüruna sığınmış hər kəs üçün əzizdir, doğmadır. Mir Cəlal Paşayev böyük pedaqoq, ədəbiyyatımızın tədqiqatçısı, habelə ədəbiyyatımızın özü idi. Onun elmə, tehsilə verdiyi töhfə bir neçə ali məktəbin, universitetin töhfəsinə bərabər, şəxsiyyəti, incə qəlbi, dərin zəkası və yüksək əxlaqi-mədəni keyfiyyətləri milli mənəviyyatımızın təcəssümü sayılır.

Bu gün hər birimizin ehtiramla yad etdiyi, adından riqqətə gəldiyimiz ədəbiyyatşunaslar, şair və yazıçılar, bəstəkar və incəsənət ustadları Arif Paşayevin böyük ərsəyə gəldiyi ailənin qonaqları olaraq Mir Cəlal müəllimin nuru-na toplaşdırırlar: Səməd Vurğun, Həmid Arası, Mirzə İbrahimov, Sabit Rəhman və digər nəhəng söz sahibləri Paşayevlərin səmimi ocağında öz ədəbi-bədii fikirlərini bölüşür, əsərlərindən parçalar söyleyirdilər.

Bələ bir şəxsiyyətin ailəsində yüksəksəviyyəli tərbiyə almış Arif Paşayev kitabə, elmə, elm adamlarına sevgi ilə böyümüşdür. Gənclik illərində alimlik yolunun nə qədər məşqəqtı, eyni zamanda şərəfli bir yol olduğunu anlayaraq öz zəhmeti, yuxusuz gecələri, kitabxanalarda davamlı mütləkisi, sonradan isə xüsusi ixtisaslaşdırılmış laboratoriyalarda, müxtəlif sənaye və təsərrüfat sahələrində dəyərli tədqiqatçıları hesabına istəyinə nail olacağını qarşısına məqsəd qoymuşdu.

Arif Paşayevin dəqiq elmlərin tərkib hissəsi olan fizikanı və riyaziyyatı ixtisas seçməsi texnika əsərində azərbaycanlı alimin bu sahələri də incəsənətə çevirməsinə səbəb oldu. Çünkü akademik Arif Paşayevin hər bir kitabı, hər bir məqaləsi, rəhbərliyi altında müdafiə olunan hər bir dissertasiya sənət nümunəsi, incəsənətin, poeziyanın, nəşrin texniki dildə ifadəsidir. Bu məqamda "Müasir analizin atası" dahi Karl Veyerstrassın: "Müəyyən mənada şair olmayan riyaziyyatçı heç zaman



Azərbaycan elminin şərəf rəmzi

həqiqi riyaziyyatçı olmayıcaqdır" deyimi yada düşür.

Şərəfli həyat yolunun peşəkar hissəsini gənc Arif Paşayev 1951-1954-cü illərdə Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsi olaraq başlamış, 1954-1957-ci illərdə təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda uğurla davam etdirirək "Rabitə və radioyayım" ixtisasına yiyələnməklə yüksək ixtisaslı mütəxəssis kimi fəaliyyətə başlamışdır.

Gənc mütəxəssisin ilk əmək fəaliyyəti illərindən - Azərbaycan Dövlət Universitetində (indi BDU), Azərbaycan Milli Elmlər Akademiyasının Astrofizika bölməsində, AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda fitri istedad, xalqına məhəbbətdən irəli gələn bilik və bacarığını Vətənimizin inkişafı üçün tətbiq etmək istəyi həmişə güclü olmuşdur. Bu elmə bağlılıq, Vətən sevgisi onu Rusiya ən nüfuzlu elm ocaqlarından biri olan Moskva Dövlət Nadir Metallar İnstitutuna götirdi və burada elmi mətinliyi, iradəsi ən qısa müddətdə tamamlanmış namizədlik dissertasiyasında öz əksini tapdı. Gənc alimin Azərbaycan SSR Elmlər Akademiyası fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi olması onun fitri istedadına, ona olan inamın və etimadın göstəricisi idi. Bunun ardınca Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda Zədəsiz ölçmə və nəzarətin fiziki üslubları laboratoriyasına rəhbərlik, doktorluq dissertasiyasının uğurlu müdafiəsi gəldi. Görkəmli alim, akademik Arif Paşayev yüksək və ifratı yüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaradaraq yeni, perspektivli bir sahəyə həyat bəxş etmişdir.

Xalqına və Vətəninə xidmət nümunəsi olan Əməkdar elm xadimi, akademik Arif Paşayev fizika və riyaziyyatın bütün sahələrində öz nüfuzlu sözünü söyləmişdir. Əsərləri dünyada kitabxanalarının qızıl fondlarında saxlanılan alim, görkəmli ictimai xadim, əvəzolunmaz təhsil təşkilatçısı yüksək mənəviyyat təcəssümüdür. Onun kitabları və məqalələri xaricdə dəfələrlə çap olunmuş, habelə adı dünyaya fizika və riyaziyyat elminin salnaməsinə qızıl hərflərlə yazılmışdır. Akademik Arif Paşayev Bey-

nəlxalq Mühəndislik, Beynəlxalq Elmlər, Beynəlxalq Nəqliyyat, Beynəlxalq Ekoenergetika və Beynəlxalq İnformatizasiya akademiyalarının və digər akademiyaların həqiqi üzvüdür. Həmçinin Rusiya Elmlər Akademiyasının fəxri üzvüdür və P.L.Kapitsa adına Qızıl medala layiq görülmüşdür. Görkəmli akademikimiz Vyana Beynəlxalq Universitetinin faxri professoru, Ukrayna Milli Aviasiya Universitetinin, Gürcüstan Aviasiya Universitetinin, A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasının fəxri doktoru və bir çox nüfuzlu akademiyaların, universitetlərin fəxri doktoru və professoru adını daşıyır.

Əməkdar elm xadimi, akademik Arif Paşayev müştəqil dövlətimizin təkcə regionda deyil, dünya məqyasında nüfuzunun yüksəlməsi uğrunda bir alim-vətənpərvər kimi çalışır. Bu baxımdan onun alim və təşkilatçı kimi zəngin həyat yolunda yaratdığı ən gözəl əsərlərdən biri bütün ölkəmiz üçün strateji əhəmiyyətli, elmi bazarada yüksək inkişaf edərək dünya birinciləri arasında inamla öz yeri tutmuş, qətiyyətlə irəliləyən Milli Aviasiya Akademiyasıdır.

Müştəqilliyini yeni əldə etmiş, aviasiya kimi mühüm sahəyə, bu sahənin istər elmi, istərsə də praktik istiqamətdə inkişaf etməsinə, yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac duyulan Vətənimizdə akademik Arif Paşayev rektoru olduğu bu elm ocağında qarşıda duran hədəfləri görmüş, çətinliklərin və problemlərin olacağını duyaraq məqsədyönlü surətdə bütün vəzifələrin öhdəsində özünəməxsus inam və alim şücaəti ilə gəlmişdir.

Milli Aviasiya Akademiyasının rektoru kimi onun yüksək təşkilatçılığı sayəsində akademianın fəaliyyəti dünya səviyyəsində tanınmış, elmi-metodiki işlər və yüksəkixtisaslı kadrların hazırlanması digər ali təhsil ocaqları üçün nümunəyə çevrilmişdir. Akademianın infrastrukturunu ilə tanışlıq bu ali təhsil ocağının elm və texnikanın, nəzəriyyə və təcrübənin üzvi interqrasiyanın etalonu olduğunu anlamağa imkan verir. Akademianın "aviasiya məbədidir", 6 fakültəni, 23 kafedrani, Pilotların Hazırlığı Mərkəzini, Texniki Xidmət Məktəbini, Aviasiya Təhlükəsizli-

yi Mərkəzini və digər ümde əhəmiyyətli bölmələri özündə birləşdirmiş akademiya Arif Paşayev şəxsiyyətinin, elmi-pedaqoji istedadının bəhrəsidir. Onun təşəbbüsü və təşkilatçılığı akademiyada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kafedraları açılmış, müasir standartlara uyğun korpuslar, yataqxana və idman meydançaları inşa edilmişdir.

Görkəmli akademikin böyük təşkilatçılıq fəaliyyəti eləcə də akademianın müasir avadanlıqlarla təmin olunmasına və Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına layiq görülməsində, həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının ali təhsil müəssisələrinin siyahısına daxil edilməsində təcəssüm etmişdir. Büyük alimimizin yaradıcı fəaliyyətinin nəticəsidir ki, Milli Aviasiya Akademiyası dünyada ali təhsil sisteminə nəinki uğurla in-teqrasiya etmiş, həmçinin bir çox dövlətlərin analoji təhsil müəssisələri üçün etalon kimi qəbul olunmuşdur.

Əməkdar elm xadimi, akademik Arif Paşayev gözəl ailə başçısı, xoşbəxt ata və babadır. Həyat yoldaşı tanınmış şərqşunas və ədəbiyyatşunas, professor Aida xanım İmanquliyeva olmuşdur. Bu ailədə hər bir azərbaycanının fəxri və qurur mənbəyi, milyonlarla insanın səmimi məhəbbətini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünyaya gəlmışdır.

Əməkdar elm xadimi, akademik Arif Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.

Görkəmli alim, ictimai xadim, akademik, Əməkdar elm xadimi Arif Mir Cəlal oğlu Paşayev ana-dan olmasının 90, elmi fəaliyyətinin 65 illiyi ərəfəsində də öz zəngin təcrübəsini gənc alımlarə və tələbələrə həvəsər öyrədir, ölkəmizin elmi və iqtisadi potensialının yüksəlməsi uğrunda yorulmadan çalışır.

Vaqif ŞADLİNSKİ,
Əməkdar elm xadimi,
professor